

PwC Azerbaijan Times

4 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- Yeni İnzibati xətlər məcləsi qəbul edilmişdir
- Qeyri-neft məhsullarının ixracının təşviqi
- Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında Qanun layihəsi
- Banklar haqqında qanun və Azərbaycan Respublikasının Mərkəzi bankı haqqında qanuna əlavələr
- Prezidentin Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında fərmanına dəyişikliklər
- Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnaməyə dəyişiklik
- Azərbaycan yay vaxtına keçiddən imtina etmişdir



pwc

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az

© 2016 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Yeni İnzibati xətlər məcləsi qəbul edilmişdir

Yeni İnzibati xətlər məcləsi 1 mart 2016-cı il tarixindən qüvvəyə minəcəkdir.

Məcəlləyə uyğun olaraq hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinə aid ola biləcək aşağıdakı yeniliklər edilmişdir.

1. Hüquqi şəxslər (xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri daxil olmaqla) ancaq məhkəmə qərarına əsasən inzibati məsuliyyətə cəlb oluna bilərlər
2. Hüquqi şəxslər (xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri daxil olmaqla) aşağıdakı şəxslərin qeyri-qanuni hərəkətlərinə görə inzibati məsuliyyətə cəlb oluna bilərlər:
 - Hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan şəxslər
 - Hüquqi şəxsin adından qərar vermək səlahiyyətinə malik olan

şəxslər və ya hüquqi şəxsin Azərbaycandakı fəaliyyətinə nəzarət etmək hüququna malik olan şəxslər

Yuxarıda qeyd edilən səlahiyyətli şəxslər lazımi qaydada nəzarəti həyata keçirmədiklərinin nəticəsi olaraq hüquqi şəxsin işçiləri tərəfindən törədilən inzibati xətlər

1. Hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi inzibati xətanı törətmiş müvafiq fiziki şəxsləri məsuliyyətdən azad etmir.
2. İnzibati xətanın tətbiq edilməsi barədə məhkəmə qərarının tam yerinə yetirilməsi və ya ləğv edilməsidə hüquqi şəxsin könüllü şəkildə yenidən təşkil edilə və ya ləğv edilə bilməz

Yeni Məcəllənin qəbul edilməsi ilə bəzi xətlərə görə inzibati cərimələr əhəmiyyətli dərəcədə artırılmışdır. Belə ki, əgər əvvəllər qeyri-qanuni biznes fəaliyyətinə görə cərimə 160 manatadək təşkil edirdisə, 1 mart tarixindən cərimənin miqdarı dəymiş zərər

PwC Azerbaijan Times

4 sayılı Buraxılış

2-4 dəfə artıq miqdarını təşkil edəcək. Saxta müflisləşməyə görə cərimə səlahiyyətli şəxslər üçün 2000 manatadək, hüquqi şəxslər üçün isə 10000-12000 manat miqdarınadək artırılmışdır (əvvəlki İnzibati xətalər məəcəsinə uyğun olaraq cərimənin miqdarı müvafiq olaraq 55-70 manat, 110-200 manat təşkil edirdi).

Qeyri-neft məhsullarının ixracının təşviqi

1 mart 2016-cı il tarixindən qüvvəyə minən Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi, həmçinin 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilmişdir.

Ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.

Fərman 31 dekabr 2020-ci ilədək qüvvədə olacaq.

Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında Qanun layihəsi

Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında Qanun layihəsi (bundan sonra "Qanun layihəsi") Milli Məclis tərəfindən birinci oxunuşda qəbul olunmuşdur. Qanun layihəsinə uyğun olaraq "Tikidarə et- təhvil ver" modeli (bundan sonra "TİT" modeli) tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investisiya xərclərinin (əldə ediləcək gəlir də daxil olmaqla) investora, onun istehsal etdiyi mal və xidmətlərin istehlakçılar və ya səlahiyyətli orqan tərəfindən müqaviləyə uyğun olaraq satınalma yolu ilə ödəniləcək.

TİT modeli müqaviləyə uyğun olaraq körpülərin, tunellərin, su anbarlarının, sutəmizləmə qurğularının, həmçinin kanalizasiya xətlərinin,

habelə təhsil, sağlamlıq, mədəniyyət, turizm və s. sahələrdə ictimai cəhətdən vacib tikinti və infrastruktur obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası, idarə edilməsi və təhvil verilməsi üçün nəzərdə tutulub. TİT müqavilələrinin maksimal müddəti 49 il təşkil edə bilər.

Dövlət tərəfindən təmin edilən maddi dəstəkdən başqa, TİT modeli altında layihələrin qəbul edilməsinin digər müsbət tərəfi ondan ibarətdir ki, investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.

Banklar haqqında qanun və Azərbaycan Respublikasının Mərkəzi bankı haqqında qanuna əlavələr

PwC Azərbaycan Times buraxılışının 3 sayılı fevral 2016-cı il tarixli buraxılışından oxucularımızın xatırladığı kimi, Prezidentin 3 fevral 2016-cı il tarixli fərmanına əsasən maliyyə bazarının effektiv fəaliyyəti və stabilliyini, kreditorlar, sığortaçılar, investorlar və maliyyə bazarının digər iştirakçılarının hüquq və maraqlarının müdafiəsinin təmin edilməsi məqsədi ilə yeni publik şəxs - Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yaradılmışdır. Banklar, bank olmayan kredit təşkilatları, sığorta kredit təşkilatları, investisiya fondları və maliyyə bazarının digər iştirakçıları üzərində maliyyə yoxlaması və monitorinqinin keçirilməsi məqsədi ilə MBNP-ya funksiyalar və səlahiyyətlər verilmişdir.

Beləliklə, Banklar haqqında qanuna və Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanuna Mərkəzi Bankın bir sıra funksiya və səlahiyyətlərinin MBNP-yə ötürülməsini, birlikdə həyata keçirilməsini əks etdirən müvafiq dəyişikliklər edilmişdir. Adı çəkilən səlahiyyətlər əsasən bank lisenziyalarının verilməsi, ləğv edilməsi, banklar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi, bankların audit fəaliyyəti, bank olmayan kredit təşkilatlarında nağd əməliyyatların həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanuna edilən dəyişikliklərə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının statusu dəyişdirilərək dövlət qurumundan publik hüquqi şəxs formasına keçirilir. Bu dəyişiklik dövlətin Azərbaycan Respublikasının Mərkəzi Bankının fəaliyyəti və öhdəlikləri üzrə məsuliyyətini

PwC Azerbaijan Times

4 sayılı Buraxılış

nizamnamə kapitalında olan dövlət səhmlərinin məbləğinə mütənasib olaraq məhdudlaşdırır (publik hüquqi şəxslər barədə daha ətraflı məlumat üçün PwC Azərbaycan Times-ın fevral 2016-cı il tarixli 3 sayılı buraxılışına nəzər yetirin).

Prezidentin Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında fərmanına dəyişikliklər

Dəyişikliklərə əsasən, əgər müfəttiş sahibkarın hüquqlarını pozmamış və hüquq çərçivəsində davranmışdırsa, sahibkar müfəttişi emal və istehsal müəssisələri, anbar, satış sahələri və xidmət vasitələrinin yoxlamasından uzaqlaşdırıla bilməz.

Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnaməyə dəyişiklik

Dəyişikliklərə əsasən, Ədliyyə Nazirliyinin müvafiq siyahısına daxil edilmiş vergidən yayınmaya görə inzibati məsuliyyətə cəlb olunmuş şəxslərin ölkədən çıxışına qadağa qoyulmuşdur.

Azərbaycan yay vaxtına keçiddən imtina etmişdir

Azərbaycan Respublikası Milli Elmlər Akademiyası qış vaxtından yay vaxtına keçidin Azərbaycana heç bir iqtisadi mənfəət gətirmədiyini, hətta tibbi-psixoloji və ictimai-mənəvi cəhətdən insanlara əks təsir göstərdiyi barədə bəyanat vermişdir. Akademiyanın rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yay vaxtına keçiddən imtina etmək barədə qərar qəbul etmişdir.